

GÖYDRCİN

5



KROSSVORD
NAGILLAR
KOMİKS

"QURANI-KƏRİM" DƏN AYƏLƏR

Uludan uludur Allah, göydə bürclər var eləmiş, günəşi çıraq
eləmiş, ayı aydınlıq eləmiş.

İbrət almaq istəyən, şükr eləmək istəyən kəslər üçün gecəylə
gündüzü növbələşdirən O - dur.

Rəbb-im! Hikmət ver mənə, yaxşiların siyahısına sal məni! Elə
et məndən sonrakılar üçün yaxşı ad qoyum gedim.

Yalnız təmiz ürəklə gəlməli Allah-ın dərgahına.



Ölçüdə, çəkidə düzələk gözləyin, heç nəyi əskik verməyin.

Adamların haqqını kəsməyin. Pozğunluq törədərək yer üzündə
qarışılıqlıq salmayın.

Güclü olan, rəhim olan Allah-a güvən.

QƏRİB DİYAR

Sinəsini gərib, qalib,
Nəfəsini dərib, qalib.
Mən burda qərib olmuşam,
Yurdum orda qərib qalib...




OCAQLARI SÖNƏN YURDUM

Nə çox idi heyretindən
Bəxtəvərə dönen burda.
Od alardı çiçəklərdən,
Alışardı sönən burda.

Gözəlliyyə əl açmışdım,
Qəlbədə arzu dil açmışdı,
Xarı bülbül gül açmışdı,
Xoşbəxt idim dünən burda.

Analar qara bağlasın,
Şuşamı tanrı saxlasın!
Bir cüt göz gərək ağlasın,
Ocaqları sönən yurda...



Rəssam
Leyla

ANA TORPAQ, KÖKLƏ MƏNİ

Körpə vaxtı uyutmusan
Doluyla, şimşəklə məni.
Yağı çətin ki, qorxuda
Mərmiylə, fişənglə məni.

Bizdə deyil, bil ki, günah,
Möhkəm dur, Allaha pənah!
Gələcəyəm, bu gün-sabah,
Ana yurdum, bəklə məni!

Önümde çəpər var hələ,
Qarşımızda sıpər var hələ,
Dizimdə təpər var hələ,
Qayğılarla yükə məni.

Ya çaylağında daş elə,
Ya da uçan bir quş elə,
Yene bağribadaş elə
Uşaqla, böyüklə məni.

Ürəkdə süstlük baş alib,
Həsrətin yeri boş qalib,
Qəlbimin simi boşalib,
Ana torpaq, köklə məni!..



Rafiq YUSİFOĞLU



DIBÇEK GÜLLƏRİ

*E*vimizdə o qədər gül var ki! Hamısı biri-birindən qəşəng, hamısı biri-birindən gözəl... Bu güllərə baxanda adamın ürəyi fərəhli dolur, üzünə təbəssüm qonur. Atam deyir ki, insan sevinəndə üzünə təbəssüm qonduğu kimi, gül də sevinəndə çiçək açır.

Mən güllərə qulluq etməyi çox sevirəm. Vaxtlı-vaxtında onları suvarıram, diblərindəki torpağı boşaldıram, pəncərəni açıb havalarını dəyişirəm.

Qayğı, nəvaziş görəndə güllər sevinir, güllər sevinəndə çiçək açır, çiçək açılanda ürək açılır. Ürək açılanda insanın həyatı şən və mənalı olur.

Bir dəfə atamdan soruşdum:
-Ata, dibçek əvvəl yaranıb, yoxsa güllər?

Atam gülümsündü. Sualıma cavab vermək əvəzinə özü də mənə sual verdi:

-Ayaqqabı əvvəl yaranıb, yoxsa ayaq?

-Əlbəttə, ayaq.
-Doğrudur. Əger ayaq olmasayıd, ayaqqabı düzəltmək kimin ağlına gələrdi?!



Xeyli fikirləşdim. Doğrudan da, gül olmasayıd, insan dibçek düzəltmək fikrinə də düşməzdi.

Atamın dibçek çiçəkləri haqqında nağılvəri söhbəti məni keçmişə, ulu babalarımızın yaşadığı illərə apardı.

... Dan yeri yenice ağarmışdı. İnsan yuxudan oyandı. Mağara evindən çıxıb bulağa sarı yollandı. Çəmənlikdən keçəndə onun gözləri şəhli güllərə sataşdı. İnsanın ürəyi riqqətə gəldi. Əyilib güllerin şəhli gözündən öpdü. Onların ətrini ciyərlərinə çəkdi. İnsanın ürəyində bir arzu baş qaldırdı:

-Kaş bu güllər mənim evimdə olaydı. O əvvəlcə bir az duruxdu. Sonra həmin güllərdən bir dəstə dərib evinə apardı. Ancaq güllər tez saralıb soldular. Bu, ürəyini güllərə vermiş insana bir dərə oldu.

Aylar, illər dolandı. Bir dəfə insan çəməndə uzanıb güllərin ətrini hərisliklə qoxlayanda ağlına gəldi ki, köklü-köməcli, torpaq qarışq çıxarıb komasına aparsın bu gülləri.

Belə də etdi. Gül onun evində bir-iki gün yaşadısa da, ancaq yenə soldu. İnsan fikirləşməyə başladı.

Bir dəfə o, çəmənə gedəndə narın-narın yağış yağırdı. Damlaların altında çimişən güllər, çiçəklər necə gözəl idilər. Yağış yağdıqca otlar, çiçəklər cana gəlirdi.

İnsan düşündü:

- Aha, tapmışam. Mən gülü torpaq qarışq evimə aparsam da, ona su verməyi unutmuşdum. Yəqin ki, ona görə soldu mənim güllərim.

İnsan yenə həmin güldən birini torpaq qarışq evinə apardı. O, sevimli gülünə hər gün su verirdi. Bu dəfə gül əvvəlkindən çox yaşadı. Ancaq günlər keçdiğcə onun yamyasıl yarpaqları saralıb solmağa başladı. İnsan hey fikirləşdi:

- Görəsən gülün solmasına səbəbi nə-

dir? Torpaq həmin torpaqdır. Su verməyi də unutmuram. Bəs necə olur ki, çəməndəki güllerin yarpaqları yamyasıl, çiçəkləri al-əlvandır, mənim evimdəki gül isə saralıb solur?!

İnsan fikrili-fikrili gəzib dolanırdı. Bu gün onun fikri də hava kimi tutqun idi. Çəmənə hey yağış yağırdı. Elə bil güllər də üzüyürdülər bu yağışın altında.

Birdən buludlar parçalandı. Günəş hər tərəfi öz nuruna qərq etdi. Çiçəklərin gözündəki yağış damcılarını şəfəq əlləri ilə sildi. Hər yan işıqlandı. Və birdən insanın tutqun sıfeti də açıldı. Günəş onun beyninin qaranlıq guşələrinə də işıq salmadı:

- Tapdım, tapdım! Güllərə torpaqdan, sudan başqa işıq da lazımdır.

İnsan güllər üçün dibçek düzəldti. Çəməndən onları torpaq qarışq çıxarıb həmin dibçeklərdə əkdi. Gülləri pəncərələrin qabağına qoydu ki, günəşin şəfəqləri onun üstünə düşsün...

Güllər bir müddət çəmən üçün, çöl üçün darıxdılar. Ancaq yavaş-yavaş onlar da insanı sevdilər. Torpaq, su, günəş işığı, təmiz hava və insanın qayğısı gülləri güldürdü. Güllər isə insanların evinə, ürəyinə sevinc, təmiz hava bəxş etdilər.

Bəli, o vaxtdan qərinələr, əslər keçib. İnsanla dibçek güllərinin dostluğu isə gündən-günə möhkəmlənir.

Qayğı, nəvaziş görəndə güllər sevinir. Güllər sevinəndə çiçək açır. Çiçək açılanda ürək açılır. Ürək açılanda insanın həyatı şən və mənalı olur...

Meksika nağılı

MÖCÜZƏLİ AĞAC

Cavan bir oğlan yolun kənarındaki ağacın kölgəsində əyləşmişdi. O, cibindəki dəmir pulları atıb tuturdu. Ancaq pulların cingiltisi o qədər də eşidilmirdi. Ona görə ki, oğlanın pulu çox az idi.

Oğlan öz-özünə fikirləşdi: «Necə eləyim ki, menim çoxlu pulum olsun?»

Elə bu vaxt oğlan gördü ki, uzaqdan toz bulud kimi havaya qalxır.

Oğlan sevindi:

-Deyəsən tezliklə arzularına çatacam.

O, cibindəki dəmir pulları ağacın budağının üstüne qoyub gözləməyə başladı.

Toz buludu getdikcə yaxınlaşırıldı. İlixini-at sürüsünü ilxiçilər qovur, sahibkar isə at belində qabaqda gəlirdi. At sürüsü ağacın yanına çatanda oğlan gücü gəldikcə budaqları silkəlməyə başladı. Yerə düşən dəmir pulları götürüb cibinə qoydu və dedi:

-Bu günlük bəsdir.

Heyrətdən sahibkarın gözləri bərələ qaldı. O, təəccübələ soruşdu:

-Ay oğlan, bu nə ağacdı belə? Onu satarsanmı?

-Bu sehrlili ağac mənə ata-babamdan qalıb. Mən gəzməyi sevən adamam. Bu ağacın isə gərək gecə-gündüz keşiyini çəkəsən. Yaxşı pul verən olsa, ağacı sataram.

Uzun-uzadı sövdələşmədən sonra ilxinin sahibi oğlana istədiyi qədər pul verdi. Cavan sevinə-sevinə pulları götürüb getdi.

Sahibkar nökerlərinə əmr etdi ki, ağacın dibini qazıb kökündən çıxarsınlar.

Belə də etdilər. Sehrlili hesab etdikləri ağacı kökündən çıxarıb, sahibkarın həyətində əkdilər.

Aradan nə qədər keçsə də, ağac bar vermədi. Aldadıldığını hiss edən sahibkar nökerlərini də götürüb həmin oğlunu axtarmağa başladı.

Oğlunu çayın sahilində tapdılar. Gördülər ki, o, çaxır içib yatıb. Onu yuxulu-yuxulu bir kisənin içində salıb ağızını bağladılar. Oğlanın yarımcıq qalan çaxırını içəndən sonra onlar keflənib yatdılar.

Cavan oğlan qurşağındakı bıçağı çıxarıb kisəni əli yerləşəcək boyda kəsdi. Qulunu - at balasını tutub kisənin içində saldı, ağızını bağladı və qaçıb kolluqda gizləndi.

Yuxudan oyanan nökerlər sahibkarın emri ilə kisəni suya tulladılar. Sahibkar gülə-gülə dedi:

-Hə, cavan oğlan, indi də çayın dibində balıqları aldadarsan.

Oğlan kolların arasından qışqırdı:

-Balıqları niyə, məgər quruda aldatmalı axmaq adam yoxdu?

İndicə kisə qarışıq çaya atıb boğduqları adamin səsini eşidən nökerlər və sahibkar bərk qorxdular və qaçıb getdilər.

Oğlan isə gizləndiyi yerdən çıxıb çay aşağı qaçıdı və axıdılan kisəni tutub sahilə çıxartdı. Onun içindəki qulunu aparıb bazarda satdı və xeyli pul qazandı.

Tərcümə edib işləyənİ
R. Əliyev

